

www.  
dost.  
gov.  
az



# Peşəyönümü məsləhətlərinin verilməsi

İşaxtaran və işsiz şəxslər

Gənclər (təhsil müəssisələrinin tələbə  
və şagirdləri)

 **142**  
ÇAĞRI MƏRKƏZİ



**DOST**  
DAYANIQLI VƏ OPERATİV  
SOSIAL TƏMİNAT AGENTLİYİ

## **Peşəyönümü məsləhət xidmətinin hədəf qrupları kimlərdir?**

Gənclər (təhsil müəssisələrinin tələbə və şagirdləri, habelə onların valideynləri)

İşaxtaran və işsiz şəxslər

## **Peşəyönümünə dair məsləhət xidməti hansı istiqamətlərdən ibarətdir?**

Müsaibələr və test keçirmək;

Peşə və ixtisas seçmək;

Peşə maraqlarını formalaşdırmaq.

## **Peşəyönümü məsləhəti zamanı peşə və ixtisas seçimində əsas hansı keyfiyyətlərə üstünlük verilir?**

Peşəyönümü məsləhəti göstərilən zaman xidmətdən yararlanan şəxsin təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə üstünlük verilir.

## **Peşəyönümünə dair məsləhət xidməti hansı qurum tərəfindən təşkil edilir?**

İşaxtaran və işsiz şəxslər üçün məsləhət xidməti

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin struktur bölmələri və (və ya) “DOST” Mərkəzləri tərəfindən təşkil edilir.

## **Peşəyönümü məsləhəti kimlər tərəfindən həyata keçirilir?**

“DOST” mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyi ilə bağlanmış müqavilə əsasında bu sahədə ixtisaslaşmış hüquqi şəxslər tərəfindən gənclər, təhsil müəssisələrinin tələbə və şagirdləri, habelə digər şəxslər üçün məsləhət xidməti həyata keçirilir.

## **Peşəyönümünə dair məsləhət xidmətinin istiqamətləri hansılardır?**

Əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlandırma;

Mövcud peşə və ixtisas üzrə işlə təmin edilmə və ya peşə hazırlığına cəlb olunma imkanları barədə məlumatlandırma;

İşsiz şəxsin sosial-psixoloji xüsusiyyətləri, peşə, bilik, bacarıq və sərişələri, sağlamlıq vəziyyəti nəzərə alınaraq, əmək bazarının tələbatı əsasında ona iş yerinin və peşənin seçimində köməklik göstərilmə.

## **İşaxtaran və ya işsiz şəxslər üçün peşəyönümünə dair məsləhət xidməti necə təşkil olunur?**

Karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;

Peşə seçiminə istiqamətləndirilir;

Psixometrik testlərə cəlb edilir;

Əmək bazarında davranma üsulları öyrədilir;

## **Təhsil müəssisələrinin tələbə və şagirdləri üçün peşəyönümünə dair məsləhət xidməti necə təşkil olunur ?**

Peşələr haqqında məlumatlar verilir;

Məktəblərdə və ya istehsalat sahələrində peşəkarlarla görüşlər keçirilir;

Şagirdlər üçün işaxtarma oyunları, təlimlər və müsabiqələr keçirilir;

İstehsalat sahəsinə ekskursiyalar təşkil edilir ;

Uşaq və gənclər üçün müxtəlif düşərgələr, peşələr üzrə klublar təşkil edilir.

## **Bunları bilmək lazımdır:**

Təhsil müəssisələrinin tələbə və şagirdləri üçün məsləhət xidməti peşəyönümü mütəxəssisləri tərəfindən təhsil müəssisələri ilə razılaşdırılmış vaxtda ayda bir dəfədən az olmayaraq həyata keçirilir.

İşaxtaran və ya işsiz şəxslər üçün məsləhət xidməti Mərkəzin peşəyönümü kabinetlərində audio, video materiallardan, əyani vəsaitlərdən və psixometrik testlərdən istifadə olunmaqla, fərdi və ya qrup şəklində 20 dəqiqəlik söhbət və 45 dəqiqəlik interaktiv məlumatlandırma aparılmaqla həyata keçirilir.

Peşəyönümünə dair məsləhət xidmətlərindən yararlanmaq üçün yaş həddi müəyyən olunmamışdır.

 +99412 5255026, +99412 5255027

 Bakı şəh., İsmayıl Qutqasınlı küç., 86

 [www.dost.gov.az](http://www.dost.gov.az)